



## 9-cu istiqamət: Azərbaycanlıq ideyasının təbliği

**M**illi mətbuatımızın özü daşı olan "Əkinçi" fəaliyyət göstərdiyi iki il ərzində maarifçilik hərəkatının önündə gedib və milli şurumuzun oynamasında, azərbaycanlıq ideyasının yayılmasında özünəməxsus rol oynayıb. Həsen bəy Zərdabının min bir məşəqqətə, basqı və tehdid altında nəşr etdirdiyi "Əkinçi" qısa zaman ərzində Mütəsləman Şərqində, Türk dünyasında milyonlarla insanın düşüncəsinə işq salıb.

"Milli mətbuatımızın yaranmasında görkəmli ziyalı, içtimai xadim, nasır Həsen bəy Zərdabının misilsiz xidmətləri olmuşdur. Onun min bir əzəblərə qatlaşmış çap etdirdiyi "Əkinçi" qəzeti Azərbaycanda ana dilində mətbuatın əsasını qoymuşdur". "Əkinçi"ye, Həsen bəy Zərdabi irsinə çox böyük dəyər verən xalqımızın böyük oğlu Heydər Əliyevin bu kəlamları bütün zamanlar üçün öz qıymətini, çəkisini, sanbalını saxlayır.

Prezident İlham Əliyevin "Əkinçi"yə - H.Zərdabının yaratdığı bu ölməz irse münasibəti həmişə təqdirəlayıq olub. Ölkə başçısı çıxışlarından birində belə deyib: "Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsen bəy Zərdabının zəngin irsi bugünkü və gelecek nesillərin azərbaycanlıq məfkurəsinə sədaqət ruhunda formalasaları baxımından müstəsna əhəmiyyətə malikdir".

Prezident İlham Əliyevin təbərincə desək, Zərdabının zəngin irsi geləcək nesillərin azərbaycanlıq məfkurəsinə sədaqət ruhunda formalasaları baxımından müstəsna əhəmiyyətə malikdir.

Zərdabığın professor İzzet Rüstəmov "Əkinçi" ilə azərbaycanlıq ideologiyasının vəhdətli təhlil edərkən qeyd edir ki, onlar bir-birini ən yüksək səviyyədə tamamlayan məfhumlar olub.

Bundan başqa, İ.Rüstəmov qeyd edir ki, Zərdabi irsinin geniş səviyyədə öyrənilməsinə diqqətin artırılması birbaşa Ümummilli lider Heydər Əliyevin iradəsindən başlıdır. "Son illərdə xalqımızın mütefəkkir oğlu, milli mətbuatımızın banisi, Azərbaycanda maarifçilik ideologiyasının yaradıcılarından biri olan Həsen bəy Zərdabının zəngin elmi irsinin öyrənilmesi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasetinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətini tarixində böyük Həsen bəyin tutduğu çox möhtəşəm yeri layiqinə qiymətləndirib" - deyə professor bildirir.

Heydər Əliyev çıxışlarından birində "Azərbaycanda

# Milli mətbuat tariximizdə azərbaycanlıq ideyaları - "Əkinçi" yolu...

edir. "Müasir azərbaycanşunas alim, fransız F.Jorjon yazar: "Zərdabi geniş xalq kütłələrinin müraciət etmək arzusunun aydın ifade olunduğu xalq danışığına yaxın, sade dildə "Əkinçi" qəzətinin nəşri etdirir. İlk vaxtlar çar hərəkəti dəstəkləyirdi".

F.Jorjon qeyd edir ki, Azərbaycan ziyalıları öz maarifçilik ideyalarını yaymaq üçün ənənəvi metod kimi şeirlərə yanaşı, metbuat, teatr kimi müasir vasitələrdən de istifadə edirlər. O, XIX əsrin 70-ci illərində heyvətamız dərəcəde inkişaf etmiş metbuati müasir vasitələre aid edirdi. F.Jorjon Azərbaycan dilində Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" ile yanaşı, "Ziya", "Ziyavi-Qaqaz", "Keşkül" məcmuələrinin də adını çəkir. O, sonralar Azərbaycan ziyalılarının öz maarifçilik ideyalarını "Kaspi" kimi mətbuat orqanında da ifade etdikləri göstərir" - deyə V.Ömərov vurğulayır.

Tədqiqatçıların böyük əksəriyyətinin qənaətinə görə, "Əkinçi"i azərbaycanlılığın kütłəvi yayılması maarifin, teatrın, mədəniyyətin inkişafında görülən məhz maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyərlər, özül qoyanları məhz Mirzə Fətəli Axundzadə və Həsen bəy Zərdabi idi.

Bu baxımdan, Zərdabının böyük cəfəakeşliklə nəşrinə nail olduğu ilk adıllı qəzətimiz "Əkinçi"nin ərsəyə gələməsi yeni tipli mənəvi mədəniyyətin yaradılması, milli oyanış, iştıqlı məfkurəsinin formalasması prosesinde ciddi bir başlangıç olmuşdur... Həsen bəy Zərdabının amal və əməl məşəli olmuş "Əkinçi" Azərbaycan məmlekətində sivil düşüncəyə əsaslanan tərəqqi və inkişaf ideyalarının yayılması, milli mənəlik şüurunun geniş kütłəye sirayətləndirilməsi yollarına gur işq salmışdır".

Zərdabığın professor İzzet Rüstəmov "Əkinçi" ilə azərbaycanlıq ideologiyasının vəhdətli təhlil edərkən qeyd edir ki, onlar bir-birini ən yüksək səviyyədə tamamlayan məfhumlar olub.

Bundan başqa, İ.Rüstəmov qeyd edir ki, Zərdabi irsinin geniş səviyyədə öyrənilməsinə diqqətin artırılması birbaşa Ümummilli lider Heydər Əliyevin iradəsindən başlıdır. "Son illərdə xalqımızın mütefəkkir oğlu, milli mətbuatımızın banisi, Azərbaycanda maarifçilik ideologiyasının yaradıcılarından biri olan Həsen bəy Zərdabının zəngin elmi irsinin öyrənilmesi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasetinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətini tarixində böyük Həsen bəyin tutduğu çox möhtəşəm yeri layiqinə qiymətləndirib" - deyə professor bildirir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömerovun qeyd etdiyinə görə, Azərbaycan milli ideologiyasının nəzəri və əməli yaradıcılarından biri olan Həsen bəy Zərdabi yarızdı ki, dil kimi din də millətin sütunlarından birini təşkil

yeni mərhəlesi başlanır.

V.Ömərovun yazdığını görə, əvvəl "Əkinçi", sonralar "Keşkül" və "Ziya" qəzetlərinin səhifelerində milləti sefərber edən, ona kimliyini anladan yüzlərlə yazı neşr olundu. Bu yazılarında millətin maariflənməsinə, azərbaycanlıq ideologiyasının daha geniş miqyasda yayılmasına rəhbərlik edən H.Zərdabi milli mövcudluq uğrunda ölüm-dirim savaşından - "zindəganlıq davasından" qalib çıxmak üçün xalqı kütłəvi şəkildə elme, maarifə yiyələnməyə və bu yolda öz haqqını qorumağa çağırıldı. O, cəmiyyətde daim mübarizə getdiyini xatırladaraq yazdı: "Əvvəller insanlar zindəganlıq davasını yumruq, sillə, sonra qılınc, qalxan və dəxi sonra tüfəng və qeyri-əsələhələr ilə edirdi. Elə ki, sonra vurmaq, öldürmek nəhayə oldu, insan zindəganlıq davasını ağıl ilə edir. Hər kəsin ki ağılı çoxdur, qanacağı artıqdır, bu zindəganlıq davasında düşmənə artıq qalib gəlib, onun ruzusunu günü-gündən azaldıb, bədənni zəifləndirib, cürbəcür na-xoşluğa düşçər edib, axırdı tələf edər. Çünkü ağıl və qanacaq artıq olmağı elm təhsil etmək ilədir, ona görə biz müsəlman qardaşlarımıza "oxyun, elm təhsil edin!" - deyəndə zikr olan zindəganlıq davasından ötrü deyir ki, bu davada müsəlman qardaşlarımız məğlub olub axırdı puç olmasınlar".

Bildiyimiz kimi, XIX əsrin ikinci yarısında milli ideyaların rüşeymlərinin və milli ideologiyamızın yaranması prosesinde Həsen bəy Zərdabi (1842-1907) və onun "Əkinçi" qəzətimi nümayiş etdirilər. Tədqiqatçı R.Məmmədov isə H.Zərdabının azərbaycanlı görüşləri haqqında bəhs edərək, göstərir ki, milləti bir millət kimi səciyyələndirən cəhətlər cəmiyyətin burjua inkişaf mərhələsinə keçməsi ilə formalasılmış. Tədqiqatçının fikrincə, xalqın milli xarakterini müəyyən edən xüsusiyyətlər uzun əsrlər boyu xalqın konkret tarixi inkişaf prosesində və bu prosesin özünəməxsus cəhətlərini əks etdirək yetişir, cilaşınır və millətin, milli mədəniyyətin, milli şüurun təşəkkülü ilə yeni keyfiyyət alır, milli xarakteri müəyyən edən keyfiyyətə çevrilir.

Zərdabığın professor İzzet Rüstəmov "Əkinçi" ilə azərbaycanlıq ideologiyasının yaradıcılarından biri olan Həsen bəy Zərdabının zəngin elmi irsinin öyrənilmesi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasetinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətini tarixində böyük Həsen bəyin tutduğu çox möhtəşəm yeri layiqinə qiymətləndirib" - deyə professor bildirir.

Zərdabığın professor İzzet Rüstəmov "Əkinçi" ilə azərbaycanlıq ideologiyasının yaradıcılarından biri olan Həsen bəy Zərdabının zəngin elmi irsinin öyrənilmesi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasetinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətini tarixində böyük Həsen bəyin tutduğu çox möhtəşəm yeri layiqinə qiymətləndirib" - deyə professor bildirir.

Zərdabığın professor İzzet Rüstəmov "Əkinçi" ilə azərbaycanlıq ideologiyasının yaradıcılarından biri olan Həsen bəy Zərdabının zəngin elmi irsinin öyrənilmesi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasetinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətini tarixində böyük Həsen bəyin tutduğu çox möhtəşəm yeri layiqinə qiymətləndirib" - deyə professor bildirir.

Zərdabığın professor İzzet Rüstəmov "Əkinçi" ilə azərbaycanlıq ideologiyasının yaradıcılarından biri olan Həsen bəy Zərdabının zəngin elmi irsinin öyrənilmesi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasetinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətini tarixində böyük Həsen bəyin tutduğu çox möhtəşəm yeri layiqinə qiymətləndirib" - deyə professor bildirir.

Zərdabığın professor İzzet Rüstəmov "Əkinçi" ilə azərbaycanlıq ideologiyasının yaradıcılarından biri olan Həsen bəy Zərdabının zəngin elmi irsinin öyrənilmesi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasetinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətini tarixində böyük Həsen bəyin tutduğu çox möhtəşəm yeri layiqinə qiymətləndirib" - deyə professor bildirir.



ildə yaranan Azərbaycan

dabi de XIX əsrde, "müsəlman", "islam milleti" anlayışının cəmiyyət daxilində hökm sürdüyü bir zamanda, birlənbir Azərbaycan türk millətinə söz aça bilməzdi. Əlbəttə, bu dövrde Zərdabi, Axundzadə, Bakıxanov, Zakir və başqa ziyalılarımız sade reiyyətdən fərqli olaraq, Qafqaz müsəlmanlarının əksəriyyətinin türk mənəsli olmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərمانlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiyindən sonra, məcburi şəkildə uzun müddət ictimai fealiyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən feal şəkildə millətin yaranmasına dənaha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabının bir türk kimi, türk qəzətə, türk dilini özüne doğma sayması təbii idi. Zərdabi "Əkinçi"nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə təsdiq edildiy